



**"İzvestiya"nın müxbiri:
"Azərbaycan təbii və sünü
gözəlliklər ilə doludur, amma
təessüf ki, bu, Rusiyada çox
zəif təbliğ olunur"**

Rusyanın "İzvestiya" qəzeti-
nin xüsusi müxbiri Natalya Portyakova
"Caliber" analitik mərkəzinə
müsahibəsində azad olunmuş Qa-
rababa səfər təessüratlarını dani-
şıb. Müsahibəni oxucularımıza
təqdim edirik.

- **Natalya, bildiyimizə görə,
bir müddət əvvəl erməni işgalin-
dan azad edilmiş Azərbaycan**

Nataliya Portyakova: "Azad olunmuş ərazilər adamı qorxudur"

**ərazilərində olmuşunuz. Bu sə-
fərdə məqsədiniz nə idi?**

- Azərbaycana səfərim 2021-ci
ilin fevralında baş tutdu. Səfər za-
manı Ermenistanla son herbi mü-
naqişə zamanı ən çox əziyyət çə-
kən Ağdam şəhərini, eləcə də Tər-
ter şəhərini ziyarət etdik.

- **Gördüklerinizdən təessü-
ratlarınız necədir?**

- Ağdamın ilk təessüratları, əl-
bəttə ki, kədərli idi: bir vaxtlar hə-
yatla dolu olan nehəng bir səliqəs-
siz ərazi tamamilə cansız və ba-
xımsız qalmışdı. Yarı sökülmüş ev-
lərin skeletlərindən bəziləri, paslı
armaturlar və minalardan təmiz-
lənməmiş ərazilərin ətrafindakı
adamı qorxudan lentlər...

Təbii ki, ilk dəfə olduğum Bakı
bu fonda mütləq təzad olaraq orta-
ya çıxdı. Zövqlə qeyd etdim ki, bu

müsəvir təmiz şəhər, bütün "inceli-
yi" ilə çoxlu sayıda köhnə evləri və
məhəllələri əla vəziyyətdə saxla-
mışdır- və bənzərsiz bir ləzzət ya-
radır.

- **Necə düşünürsünüz, ermə-
nilər niyə işğal altındaki torpaq-
ları belə etdi, oradakı hər şeyi
məhv etdi?**

- Təbii ki, ermənilərə cavab
vermek mənim üçün çətindir. Və
bunu etmək istəməzdəm. Ancaq
kənardan müşahidəçi nəzərində
mənənə elə gəlir ki, Ermenistandan
dağlarla ayrılmış bir çox əraziləri
ələ keçirən ermənilər ürkələrində
başa düşürdülər ki, yeni hərbi mü-
naqişə baş verərsə, onları saxla-
maq olduqca çətin olacaq.

- **İki xalqın sülh və harmoni-
yada yaşamasına nə mane olur
və qarşılıqlı anlaşmaya necə nail**

olmaq olar?

- Azərbaycanlılar və ermənilər
də daxil olmaqla, müharibə aparan
millətlərin eksəriyyətinin onilliklər
ərzində bir çox ailələrde kök sal-
mış və nəsildən-nəslə uşaqlara
ötürülən bir-birlərinə qarşı mənfi
münasibətləri sülh şəraitində ya-
şamalarına mane olur.

Ölkələr arasında az-çox dost-
luq mövcudluğu, mənim fikrimcə,
yalnız hər iki ölkədə ənənəvi doq-
malardan və "düşmən münasibet-
lərindən" azad yəni bir nəsil yeti-
şəndə mümkün olacaq. Ancaq
praktik olaraq, əlbəttə ki, bu, asan
deyil, bunu İsrail və Fələstin və ya
Serbiya və Kosovo nümunələri
göstərir.

İrəvanla Bakı arasındaki düş-
mənciliyi neytrallaşdırı biləcək
ikinci nöqtə iqtisadi əlaqələr ola-

bilər.

Burada nümunə olaraq Çin-Ya-
poniya-Cənubi Koreya üçbucağın-
da bir-birlərinə ərazi iddiaları və
mürəkkəb tarixi münasibətləri
olan, lakin iqtisadi əlaqələr ilə son
dərəcə bir-birina bağlı olan ölkələ-
ri göstərmək olar. Bunun sayesin-
də bu ölkələr arasında ziddiyyətli
münasibətlər qalsa da, heç vaxt
hərbi qarşıdurmanın astanasında
aşağı düşməyəcək.

Bakı ilə İrəvan arasında daha
yaxşı anlaşma yolunda minimum
addim, məncə, ermənilərin Azər-
baycana səfəri ola bilər. Şəxsən
men çoxdan ölkənizi ziyarət etmek
arzusunda olan bir neçə erməni si-
yasını tanıyıram.

- **Yenidən ölkəmizə gəlmək
istərdinizmi?**

- Əlbəttə. Yalnız bir arzu var-
Bakı ilə məhdudlaşmadan Azər-
baycanı daha yaxından tanımaq.
Əminəm ki, ölkə təbii və sünü gö-
zəlliklər ilə doludur, amma təessüf
ki, bu, Rusiyada çox zəif təbliğ olu-
nur.

Tərcümə - Elçin Bayramlı